

**Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov
BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasında iştirak edir**



rəsmi statistikada islahatlar proqramı, milli hesablar, ekoloji-iqtisadi uçot, beynəlxalq statistik təsnifatlar, sənaye, informasiya-kommunikasiya texnologiyaları, iqlim dəyişiklikliyi, dövlət idarəetməsinin statistikasi, Qərbi Asiyada regional səviyyədə statistikanın inkişafı və s. məsələlər barəsində müzakirələr aparılır.

Səfər zamanı Tahir Budaqov BMT-nin Statistika şöbəsinin direktoru Stefan Schveinfest, Avropa Statistika Bürosunun (Avrostat) Avropa Statistika Sistemində əməkdaşlıq, beynəlxalq əməkdaşlıq və resurslar direktorluğunun rəhbəri Piter Everaers, İslam Ölkələrinin Statistika, İqtisadiyyat və Sosial Tədqiqat Mərkəzinin (SESRIĆ) direktoru Musa Kulaklıkaya, MDB



Dövlətlərarası Statistika Komitəsinin rəhbəri Vladimir Sokolin və bir sıra ölkələrin milli statistika orqanlarının rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verilmiş, son dövrdə milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək planlar haqqında müzakirələr aparılmışdır.

Tahir Budaqov tədbirdə qaçqınlar statistikasını ilə bağlı məruzə etmiş, bu məsələnin sessiyanın gündəliyinə daxil edilməsinin Azərbaycan tərəfindən də dəstəkləndiyini və bu barədə BMT-nin Statistika şöbəsinə rəsmi müraciət edildiyini qeyd etmişdir. O, sessiyada müzakirə olunan bu məsələnin ölkəmiz üçün də aktual olduğunu, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızın 20%-nin işğalı nəticəsində 1 milyondan artıq



qaçqın və məcburi köçkünün olmasını, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsini vurğulamışdır. Bununla yanaşı, T.Budaqov qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə Azərbaycanda həyata keçirilən dövlət proqramları haqqında məlumat vermişdir.

Çıxışının sonunda Tahir Budaqov qaçqınların uçotu üzrə həm milli, həm də beynəlxalq statistika təşkilatlarının mütəxəssislərindən ibarət komitənin formalaşdırılması təklifinin ölkəmiz tərəfindən dəstəkləndiyini, eləcə də qaçqınların statistik uçotu üzrə beynəlxalq tövsiyələrin hazırlanmasında Azərbaycan statistiklərinin də iştirak etməyə hazır olduqlarını bildirmişdir.